

(İcraçının adı)

ünvanda yaşayan _____

(A.S.A.)

tərəfindən

Ə r i z ə

Sizdən xahiş edirəm ki, _____ ünvanda yerləşən mənə məxsus fərdi yaşayış evinin öz şəxsi vəsaitim hesabına qazlaşdırılmasına, abunəçi kodunun açılmasına köməklik göstərsiniz.

Qaz işlədici cihazların siyahısı _____

İmza : _____

Tarix: “____” _____ 20____-cı il

Qeydiyyat nömrəsi : _____

Əlaqə telefonu: _____

Qeyd: Qazlaşdırılma işlərinin dəyərinin ödənilməsini təsdiq edən ödəniş qəbzinin əsl və işlərin icrası üçün tələb olunan mal-materiallar tam şəkildə sifarişçi tərəfindən İcraçıya təqdim olunduğu tarixdən qazlaşma işləri 22 (iyirmi iki) iş günü müddətində icra olunacaqdır.

Ərizəni qəbul etdi:

“Asan Xidmət” Mərkəzindəki _____ nümayəndəsi _____
(İcraçının adı) adi, soyadı

İmza : _____

Tarix: “____” _____ 20____-cı il

Qeydiyyat nömrəsi : _____

Əlaqə telefonu: _____

Qeyd: Qazlaşdırılma işlərinin dəyərinin ödənilməsini təsdiq edən ödəniş qəbzinin əsl və işlərin icrası üçün tələb olunan mal-materiallar tam şəkildə sifarişçi tərəfindən İcraçıya təqdim olunduğu tarixdən qazlaşma işləri 22 (iyirmi iki) iş günü müddətində icra olunacaqdır.